

Gəmi dizel mühərrikləri üçün M-12B6 motor yağıının biodavamlı sürtkü kompozisiyasının yaradılması

A.R. Yusifova

Aşqarlar Kimyası İnstitutu

Açar sözlər: motor yağı, gəmi və stasionar dizeli, aşqar, özlülük aşqarı, aşqar paketi, destruksiya, sürtkü kompozisiyası, biozədələnmə, biosid.

DOI.10.37474/0365-8554/2022-03-49-53

e-mail: aidayusifova@mail.ru

Создание биостойкой смазочной композиции моторного масла М-12ББ для судовых дизельных двигателей

А.Р. Юсифова

Институт химии присадок

Ключевые слова: моторное масло, судовой и стационарный дизель, присадка, вязкост-ная присадка, пакет присадок, деструкция, смазочная композиция, биоповреждение, биоцид.

Статья посвящена созданию биостойкой смазочной композиции моторного масла М-12ББ на основе местного сырья, зарубежных присадок, пакетов присадок, а также многофункциональных присадок серии АКИ, полученных в результате конденсации кальциевых солей с алкилфенолом, формальдегидом с различными аминами. При разработке новых смазочных композиций были использованы присадки полиметакрилатного типа серии Viscoplex-8-450; -4-550; 2-670; 1-810 немецкой компании Evonik и приведены результаты исследований их механической и химической деструкции.

Для определения биологической стабильности новых смазочных композиций были использованы биоциды α -арил- β -нитроэтен, α -фурил- β -нитроэтен и их галлогеновые производные.

Было определено, что добавление биоцидов не оказывает отрицательного воздействия на изменение антиокиси-тельный, антакоррозионных противоизносных, смазывающих и др. важных эксплуатационных свойств и характеристик масла.

Была создана биостабильная смазочная композиция моторного масла М-12ББ для судовых и стационарных дизелей, отвечающая всем требованиям ГОСТ.

Development of biostable lubricant composition of M-12B6 motor oil for marine diesel engines

A.R. Yusifova

Institute for Chemistry of Additives

Keywords: motor oil, marine and stationary diesel, additive, viscous additive, additive package, destruction, lubricant composition, biodegradation, biocide.

The paper is dedicated to the development of biostable lubricant composition of M-12B6 motor oil on domestic raw, foreign additives, additive packages, as well as multi-function additives of AKI series obtained as a result of condensation of calcium salts with alkylphenol, formaldehyde with various amines. During development of up-to-date lubrication compositions the additives of polymethacrylate of Viscoplex-8-450; -4-550; 2-670; 1-810 series of German Evonik have been used and the results of studies their mechanical and chemical destruction presented.

For the specification of biological stability of new lubrication compositions α -aryl- β -nitroeten, α -furiil- β -nitroeten and their halogen derivatives have been used.

It was defined that adding biocides do not negatively effect the changes of antioxidantizing, anticorrosion, antiwear, lubricating and other significant operation properties and characteristics of the oils.

Biostable composition of M-12B6 motor oil for marine and stationary diesels meeting all GOST requirements has been developed.

Motor yağlarının istehsal tarixi sürtkü yağların inkişaf tarixi ilə ölçülür. Motor yağlarının qırxdan çox müxtəlif çeşidləri məlumdur. Bu fakt göstərir ki, hər il motor yağlarının çeşidləri artır və müasir texnikanın yaranması ilə əlaqədər onların ekoloji və iqtisadi cəhətdən səmərəli analoqlarının yaradılması mürəkkəb problemlərin həllini qarşıya qoyur.

Dizeller digər daxiliyanma mühərriklərindən çoxçəsidi konstruksiyaları, müxtəlif istismar şəraiti və bir neçə kilovatla ölçülən aqreqat gücü ilə fərqlənir. Texniki istismar sənədində dizellərdə istifadə ediləcək yağların markası, onların dəyişilmə müddəti və digər göstəricilər qeyd edilir. Dizel yağlarında distillə, kompound edilmiş, yaxud aşağı kükürdlü neftlərin qalıq komponentindən və keçmiş baza yağlarının selektiv təmizləmə variantından istifadə edilir.

Motor yağları özlülük və istismar xassələrinə görə Society of Automotive Engineers (SAE) və American Petroleum Institute (API) üzrə təsnifatlandırılır. Yağların özlülük-temperatur xassələri beynəlxalq SAE J300 təsnifatı üzrə aparılır. Onların 100 °C və manfi temperaturdakı özlülük göstəricilərinə əsaslanır. Motor yağlarının tətbiq sahələri API təsnifatına əsasən müəyyənləşdirilir. Bu təsnifat üzrə yağılar mühərrəkinin konstruksiya və istismar şəraitindən aslı olaraq üç kateqoriyaya (Grades) bölünür: Regular (adi), Premium (yüksek keyfiyyətli) və Heavy duty HD (ağır iş şəraitü üçün).

Keçmiş SSRİ-də və hazırda Rusiya Federasiyasında motor yağlarının təsnifatlandırılması kürə hərfləri ilə işarələnir (A, B, V, G, D), məsələn M-20A, M-20B, M-10Γ₂, M-10Γ₂k, M-12Bv və s.

Geniş tətbiq sahəsi ilə fərqlənən gəmi, teplovəz və stasionar dizellərdə istifadə edilən M-12Bv motor yağı indiyadək Azərbaycan Respublikası Neft Emali Zavodunda M-12Bb adı ilə istehsal olunur [1].

Bu yağı ilk sürtkü kompozisiyası Aşqarlar Kimyası İnstitutunun alimləri tərəfindən işlənmiş və tərkibindəki müxtəlif funksional xassələri təmin edən aşqarlar yeni dəha təsirlə, müasir aşqarlarla əvəz edilmişdir. Belə ki, ilkin kompozisiyada yağıñ tərkibində olan və uzun illər istifadə edilən İXPI-101, C-3, İXPI-21, depressor AZNİİ Aşqarları yüksəkqələvili, aşağı külli alkilfenol, formaldehid və müxtəlif aminlərin kondensləşmiş məhsulunun kalsium duzları olan AKİ seriyalı aşqar və çoxfunksiyalı aşqar paketləri ilə əvəz edilib və geniş tədqiqatlar nticəsində M-12Bb motor

yağının bir sıra yeni sürtkü kompozisiyaları yaradılmışdır [2, 3]:

- İXPI-101, İXPI-21, C-3, depressor AZNİİ, PIMC-200A;
- İXII-101, DΦ-11, İXPI-301, Viscoplex-2-670, Viscoplex-5-309, PIMC-200A;
- SAP-2055z, AMG-3, Viscoplex-2-670, Viscoplex-5-309, PIMC-200A;
- AKİ-114, DΦ-11, C-400, Viscoplex-2-670, Viscoplex-5-309, PIMC-200A.

Sürtkü kompozisiyalarının təcrubi-sınaq nümunələrinin istehsalda olan əmətə yağıñın göstəriciləri ilə tələblərə uyğunluğu müəyyənləşdirilmişdir.

Metodika

Yağların özlülük-temperatur xassələrini yaxşılaşdırmaq üçün istifadə edilən özlülük aşqarları əsas etibarı ilə yüksək molekullu polimer birləşmələrindən ibarətdir. Onların tətbiqi və seçimi üzrə aparılan tədqiqatlar göstərir ki, aşqarların özlülük-temperatur xassələrinin təsirli olması ilə yanışı, mexaniki və termik davamlılıqlarının yüksək olması vacibdir. Belə ki, polimer əsaslı özlülük aşqarlarının destruksiya uğraması yağıñ özlülüyünün aşağı düşməsinə səbəb olur və onu istismar üçün yararsızdır. Odur ki, özlülük aşqarlarının düzgün seçimi olduqca mühüm və aktualdır [4, 5].


Almanıyanın Evonik şirkətinin istehsal etdiyi polimetakrilat tipli Viscoplex-8-450; -4-550; 2-670; 1-810 və bu seriyadan olan özlülük aşqarları Azərbaycan neftlərinin qarışığından alınan (M-8:M-15) distillə yağında tədqiq edilmişdir [6, 7].

M-12Bb motor yağıñın yeni sürtkü kompozisiyalarının yaradılmasında istifadə edilən bu aşqarların mexaniki destruksiya UZDHN-2T disperqatorunda 22 kHz titrəmə tezliyində 60 dəq. müddətində GOST 6794-75, 3.6 bəndi üzrə təyin edilmişdir. Aşqarlı yağı nümunələrinin termik destruksiya yüksək temperatur (200 °C-də) və 1–12 saat ərzində aparılmışdır [8].

Özlülük aşqarlarının mexaniki və termik destruksiyasının müqayisəli sınaq nticələri şəkil 1-də verilmişdir.

Göründüyü kimi, Viscoplex-2-670, Viscoplex-1-810, Viscoplex 4-550 və Viscoplex-8-450 aşqarlarının sinaqdan sonraq özlülük göstəricilərinin çox az dərəcədə dəyişilməsi onların mexaniki və termik destruksiyalara qarşı yüksək davamlığını göstərir.

Ösrin ekoloji dövrünə nəzər saldıqda bizi əhatə edən bütün canlı və cansız aləmin rütubət, tempe-



Şəkil 1. Özlülük aşqarlarının mexaniki və termik destruksiyasının müqayisəli nticələri

ratur, iqlim və digər müxtəlif təbii təsirlər səbəbindən öz istismar xassələrini itirdiyini müşahidə edirik. Yağ və sürtkülər uzun müddət saxlanıldıqda həmçinin mikrobioloji zədələnməyə məruz qalırlar. Mikroorganizmlərin faaliyyəti neft məhsullarının parçalanması və onların metal konstruksiyalarının sıradan çıxmasına səbəb olur.

Motor yağlarının B qrupuna daxil olan gəmi, teplovəz və stasionar dizellər üçün M-12Bb motor yağıñın tətbiq sahəsinin genişliyi və böyük həcmə istifadəsi onun mikrob və bakteriyalara qarşı biodavamlı kompozisiyasının işlənməsi sahəsində tədqiqatların aparılması aktualdır.

Aparılan tədqiqatlar sürtkü yağıñın tərkibi

binde mikroorganizmləri məhv edə bilən üzvi birləşmələrin təsirinin öyrənilməsi, mikrobioloji davamlığı artırın biosidlərin seçilməsi və onların aşkar kompozisiyalarına daxil edilməsi ilə yeni biodavamlı sürtkü kompozisiyalarının yaradılmasından ibarətdir.

Tədqiqatlar müxtəlif funksional xassəli aşqarlar, habelə baza yağıñın məlum GOST-larla mikrob və göbələklərə qarşı davamlılıq xassələrinin təyininə əsaslanmışdır. Müəyyən edilmişdir ki, baza yağı və tədqiq edilən aşqarlar ayrı-ayrılıqda biodavamlılıq xassəsinə malik deyil. Onlar mikrob və göbələklərin təsirinə tam məruz qalır və zədələnir. Odur ki, biodavamlı sürtkü kompozisiyalarının yaradılması üçün müəyyən tərkibli birləşmələrdən – biosidlərdən istifadə edilməlidir [9]. Qeyd etmək lazımdır ki, biosid xassəli çoxsaylı üzvi birləşmələrin yağlarda həll olan nümunələri olduqca azdır. Biosid kimi mikroorganizmlər qarşı davamlılıq xassələrinin təyinində mineral yağlarda həll olan α-aril-β-nitroeten və α-furil-β-nitroeten və onların halogenli törəmərindən istifadə edilmişdir.

Nitroetenlərin sürtkü kompozisiyalarına daxil edilməsi ilə müxtəlif funksional xassəli yüksək qələvi ədədi və aşağı külə malik detergent-dispersedici AKİ seriyalı aşqarların biodavamlılıqları tədqiq edilmişdir (cədvəl 1) [10].

Cədvəl 1

Nümunə	Biosidlərin 0.25 % qatılığında mikroorganizmlərin məhv olunma zonasının diametri, sm					
	α-aril-β-nitroeten		α-furil-β-nitroeten		8-oksixinolin	
	bakteriya	göbələk	bakteriya	göbələk	bakteriya	göbələk
M-8 Baza yağı	3	2.8	2.8	3.2	1.1	1.2
İXPI-101 – (di(oksiakilfenil) metanin barium duzu	Tam inkişaf	Tam inkişaf	3	2	Tam inkişaf	Tam inkişaf
AKİ-114 – alkilfenolun formaldehid və ammonyak kondensləşmə məhsulunun kalsium duzu	3	Tam inkişaf	1.5	2.8	1.3	Tam inkişaf
AKİ-140 – alkilfenolun formaldehid və aminosirkır turşusu ilə kondensləşmə məhsulunun kalsium duzu	2.5	2	1	3.5	Tam inkişaf	Tam inkişaf

Cədvəl 2

Sürtkü kompozisiyaları	Biosidlərin 0.25 % qatılığında mikroorganizmlərin məhv olunma zonasının diametri, sm					
	α-aril-β-nitroeten		α-furil-β-nitroeten		8-oksixinolin	
	bakteriya	göbələk	bakteriya	göbələk	bakteriya	göbələk
Yağ əsası (M-8:M-15)+IXPI-101, DΦ-11, İXPI-301, Viscoplex-2-670, Viscoplex-5-309, PIMC-200A.	2.5	3	1.5	2	Tam inkişaf	Tam inkişaf
SAP-2055z, AMG-3, Viscoplex-2-670, Viscoplex-5-309, PIMC-200A.	3	2.5	1.2	2.5	Tam inkişaf	Tam inkişaf
AKİ-114, DΦ-11, C-400, Viscoplex-5-309, PIMC-200A.	2.5	Tam inkişaf	1.3	2	Tam inkişaf	Tam inkişaf

03'2022



Şəkil 2. M-12BB motor yağıının biosidsiz (a) və α -furil- β -nitroeten biosidi ilə (b) bioloji davamlığının sınaq nüscələri

M-12BB yağıının yeni sürtkü kompozisiyalarını biodavamlıq xassələri cədvəl 2-də verilmişdir.

Müqayisəli sınaqlar üçün bir sıra materiallarda biosid kimi istifadə olunan məlum biosid 8-oxixinolindən etalon kimi istifadə edilmişdir [11].

Aşqarların biosid və biosidsiz kompozisiyalara-

rının neft yanacaqlarını zədələyən əsas qrup mikroorganizmlərdən bakteriya ("Pseudomonas aeruginosa") və göbələk ("Cladosporium resinae") üçün müəyyən edilmiş GOCT-lar üzrə mikrobioloji sınaqları aparılmışdır (şəkil 2) [12, 13].

Şəticə

Altınan nəticələrə əsaslanaraq M-12BB motor yağıının son təcrübə nümunəsinə 0.25 % α -furil- β -nitroetenin daxil edilməsi ilə yeni biodavamlı yağı nümunəsi işlənib hazırlanmışdır: baza yağı M-8:M-15 (60:50), AKİ-114, DΦ-11, C-400, Viscoplex-2-670, α -furil- β -nitroeten, Viscoplex-5-309, ПМС-200A.

Müəyyən edilmişdir ki, biosidlərin əlavə edilməsi motor yağıının oksidləşmə, korroziyaya qarşı, yaqlayıcı xassəsi və s. mühüm göstəricilərinin dəyişilməsinə mənfi təsir göstərmir.

Bələliklə, α -furil- β -nitroeten biosidini əlavə etməklə gəmi və stasionar dizellərində istifadə edilən M-12BB motor yağıının biodavamlı sürtkü kompozisiyası yaradılmışdır.

Список литературы

1. TŞ AZ 3536814-008-2004. M-12BB motor yağı.
2. Az Pat. İ 2006 0084. Gəmi və stasionar dizeller üçün motor yağı.
3. Az Pat. İ 2007 0212. Gəmi və stasionar dizeller üçün motor yağı.
4. Fərzəliyev V.M., Cavadova H.Ə. Polimer əsaslı aşqarların yüksək yağ qruplarının yaradılmasında rolü // Polimer materialları İnstitutunun 50 illiyinə həsr olunmuş "Makromolekullar kimyası, üzvi sintez və kompozit materiallar" mövzusunda Respublika elmi konfransının materialları, 2016, s. 117.
5. Krahmaliev S.I., Moiseikina N.N., Karusevich R.S. Izmenenie kachestva smazochnykh materialov v protsesse eksploatatsii // Mir nefteproduktov, 2005, № 3, s. 29-33.
6. Samedova F.I., Shirinov F.R., Mamedova T.S., Kuliçev R.B. Uluchshenie kachestva bazovykh masel iz bakińskikh neftey // Khimiya i tekhnologiya topliv i masel, 1991, № 7, s. 10-12.
7. Prisadki kompanii Rohmax Evonik Industries. 2008. www.rohmax.com.
8. Grassi N.N. Khimiya protsessov destruktii polimerov. – M.: Khimiya, 1969, s. 252.
9. Əliyev F.Y., Abbasova M.T., Jafarov A.A., Şamilzadə T.İ., Məhərrəmov Z.K., Quliyeva G.M. Alkilfenolyat tərkibli yağ kompozisiyalarının biozədələnməsi və biosidlər vasitəsi ilə mühafizəsi // Azerbaijan neft təsərrüfatı, 2016, № 10, s. 47-49.
10. Əliyev F.Y., Cavadova H.Ə., Cəfərova İ.A. Alkilfenolyat tipli aşqarların biodavamlığına biosidlərin müqayisəli tədqiqi // AMEA Gəncə Böləmisi Xəbərlər Məcmuəsi №1 (79), Gəncə-2020, s. 37-42.
11. Kanevskaya I.G. Biologicheskoe povrezhdenie promyshlennnykh materialov. – L.: Nauka, 1984, s. 137-138.
12. GOST 9.082-77. Masla i smazki. Metody laboratornykh ispitaniy na stoikost' k vozdeistviyu bakteriy.
13. GOST 9.052-88. Masla i smazki. Metody laboratornykh ispitaniy na stoikost' k vozdeistviyu plesnevykh gribkov.

References

1. TŞ AZ 3536814-008-2004. M-12BB motor yağı.
2. Az Pat. İ 2006 0084. Gəmi və stasionar dizeller üçün motor yağı.
3. Az Pat. İ 2007 0212. Gəmi və stasionar dizeller üçün motor yağı.
4. Ferzəliyev V.M., Javadova H.A. Polimer əsaslı ashgarların yüksək yağ gruppalarının yaradılmasında rolü // Polimer materialları İnstitutunun 50 illiyinə həsr olunmuş "Makromolekullar kimyası, üzvi sintez və kompozit materiallar" mövzusunda Respublika elmi konfransının materialları, 2016, s. 117.
5. Krakhmalev S.I., Moysekina N.N., Karusevich R.S. Izmenenie kachestva smazochnykh materialov v protsesse eksploatatsii // Mir nefteproduktov, 2005, № 3, s. 29-33.
6. Samedova F.I., Shirinov F.R., Mamedova T.S., Kuliçev R.B. Uluchshenie kachestva bazovykh masel iz bakińskikh neftey // Khimiya i tekhnologiya topliv i masel, 1991, № 7, s. 10-12.
7. Prisadki kompanii Rohmax Evonik Industries. 2008. www.rohmax.com.
8. Grassi N.N. Khimiya protsessov destruktii polimerov. – M.: Khimiya, 1969, s. 252.
9. Aliyev F.Y., Abbasova M.T., Jafarov A.A., Shamilzade T.I., Maharramova Z.K., Guliyeva G.M. Alkilfenolyat tərkibli yagh kompozisiyalarının biozədələnməsi və biosidlər vasitesi ilə mühafizəsi // Azerbaijan neft teserrufatı, 2016, № 10, s. 47-49.
10. Aliyev F.Y., Javadova H.A., Jafarov A.A. Alkilfenolyat tipli ashgarların biodavamlığına biosidlərin müqayisəli tədqiqi // AMEA Ganja bolmesi xəberler mejmuesi, №1 (79), Ganja-2020, s. 37-42.
11. Kanevskaya I.G. Biologicheskoe povrezhdenie promyshlennnykh materialov. – L.: Nauka, 1984, s. 137-138.
12. GOST 9.082-77. Masla i smazki. Metody laboratornykh ispitaniy na stoikost' k vozdeistviyu bakteriy.
13. GOST 9.052-88. Masla i smazki. Metody laboratornykh ispitaniy na stoikost' k vozdeistviyu plesnevykh gribkov.